



Çaydandakı suyun uzun müddət və ya dəfələrlə qaynaması zamanı onun tərkibindəki kimyəvi maddələr dəyişir və qaynama prosesi uzun müddət davam etdikdə bu birləşmələr yenidən öz tərkibini dəyişməyə başlayır.

Təkrar və ya dəfələrlə qaynadılmış çaydanın suyundan istifadə etmək orqanizm üçün çox zərərli. Çünki, araşdırmalar belə suyun tərkibində zəhərli maddələr olduğunu meydana çıxarmışdır.

1. Mişyak

DALGA TV immunitet.az -a istinadən bildirir ki, dünyanın bütün səhiyyə təşkilatları tərkibində mişyak olan qida maddələrinin orqanizm üçün zərərli olduğunu və belə qidalardan istifadə etmənin insan ölümünə səbəb ola biləcəyini qeyd etmişdir. Uzun müddət və ya dəfələrlə qaynadılmış suyun tərkibində isə mişyakın əmələ gəldiyi sübut olunub.

2. Nitratlar

Nitratlara hər yerdə, suda və havada da rast gəlmək mümkündür. Bu maddə orqanizmdə yoğun

bağırsağ, yumurtalıq, sidik kisəsi, mədəaltı vəz və s. orqanlarda xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Dəfələrlə qaynamış suyu içdikdə isə biz hər gün nitrat qəbul etmiş oluruq.

3. Ftor

Ftorun insan orqanizmi üçün təhlükəli olduğu çoxdan öz sübutunu tapıb. Ftor insanların IQ səviyyəsini aşağı sala bilən bir maddədir. Çox qaynayan suyun tərkibində də ftorlu birləşmələrə rast gəlmək mümkündür.

2013 cü ildə siçanlar üzərində aparılan araşdırmalar zamanı ftor qəbulu edən dişi siçanların hamı qalma qabiliyyətinin aşağı düşdüyü aşkar edilmişdir.

Uzun müddət qaynamış suyu içməklə arıqlayan var. Bu arıqlama isə ftorlu birləşmələrin orqanizmdə əmələ gətirdiyi zərərli patolojiyalara səbəb olmasıdır.

Ümid edirəm ki, siz bunu oxuduqdan sonra çaydanı qaynamağa qoyub başqa iş dalınca getməyəcəksiniz. Sağlamlığınızın qeydinə qalmaq üçün həmişə təzə qaynamış su ilə təzə dəmlənən çay içib həyatda zövq almağa çalışın.

Oxuduqlarınızı bəyəndinizsə, dostlarınızla paylaşın onları da məlumatlandırın.